



## [?Zngzur dhlizi: Qafqazda slhn aar v ya dyn](#)

kinci Qaraba mharibsindn sonra regionda slhn vziyytini kvrkldirn mvzu Zngzur dhlizinin yaradlmasdr. Hans ki, 9-cu v sonuncu bnnd izah edil bilr. Bu bnd sasnda regionda btn iqtisadi v nqliyyat laqlri blokdan xarlmaldr.

AranNews – Hal-hazrda Ermnistan v Azrbaycann atks rejimini qbul etmsindn iki il ke&ccedil;ir. Bu atks Dalq Qaraban suverenliyi urunda Azrbaycanla Ermnistan arasnda 44 g&uuml;n;nl&uuml;k m&uuml;hariby son qoydu. S&ouml;z&uuml;gedn m&uuml;harib Ermnistan Sovet ttifaqnn s&uuml;qutundan az sonra bu &ouml;lk il birinci m&uuml;haribd ial etdiyi Azrbaycan razilrini geri qaytarmasna sbb oldu. Atks razlamas hm&ccedil;inin Rusiyaya s&uuml;lhmramllar ad altnda b&ouml;lgy 2000- yaxn hrb&ccedil;.g&ouml;ndrmk imkan verdi.

Lakin ikinci Qaraba m&uuml;haribsindn sonra regionun s&uuml;lh raitini k&ouml;vrk edn msl Zngzur dhlizinin yaradlmasdr ki, bunu 9-cu v sonuncu bnnd izah etmk olar. Bu bnd sasnda regionda b&uuml;t&uuml;n iqtisadi v nqliyyat laqlri blokdan &ccedil;xarlmaldr. Ermnistan Respublikas insanlarn, nqliyyat vasitlrinin v y&uuml;klin hr iki istiqamtd manesiz hrktini tkil etmk mqsdil Azrbaycan Respublikasnn qrb rayonlar il Nax&ccedil;van Muxtar Respublikas arasnda nqliyyat laqlrinin thl&uuml;ksizliyin tminat verir. Nqliyyat laqlrinin monitorinqin is Rusiyann Federal Thl&uuml;ksizlik Xidmtinin srhd q&uuml;vvlri cavabdeh olacaq. Lakin son aylarda hr iki trf bu bndi iki m&uuml;h&uuml;m yolla yenidn m&uuml;yynldirm &ccedil;alb. Bel ki, Azrbaycan dhlizi S&uuml;nik vilayti, Ermnistan is rvann hakimiyyeti altnda kommunikasiya xtlrinin yaradlmas kimi qiymtlndirir. Yazlmas m&ouml;vzudan xaric olan hakimiyyet mslsindn lav, Zngzur dhlizinin yaradlmas region iqtisadiyyatnda transformasiyaya sbb olacaq v beynlxalq iqtisadiyyatda onun .&ccedil;kisini artacaq

### **Qonularn reaksiyas**

Bu arada T&uuml;rkiy Baknn Zngzur dhlizi il bal rvan trfindn qti kild rdd ediln tlblrini dstkldiyini bir daha byan edir. Moskva da &ouml;z geosiyasi v iqtisadi maraqlarn srhdlrin a&ccedil;imasnda g&ouml;r&uuml;r v strateji baxmdan rdoan v Putin &ouml;lkli arasnda grginlik sahlirini azaltmaq istyirlr. Lakin bu dhlizin Rusiya v Ermnistan trfindn birg idar olunmas rvan &uuml;&ccedil;&uuml;n alabatan sazi ola bilr. Bel ki, Lavrov T&uuml;rkiyy sfrindn sonra rvana sfri zaman tklif olunan marrut &uuml;zr Ermnistan hakimiyytini a&ccedil;q kild dstklyib. Bu tklif dhliz vzin sad transmilli nqliyyat laqsi tklifin &ccedil;evril bilr. Bu hadislri yaxndan izlyn digr aktor Ermnistan razi b&uuml;t&ouml;vl&uuml;y&uuml;n&uuml;n dyidirilmsin qar &ccedil;xan randr. rann thl&uuml;ksizlik tkilatnn rhbri li amxani iyunun 7-d rvana sfri zaman iki &ouml;lk srhdinin thl&uuml;k altna alnmayacana dair ran .&uuml;&ccedil;&uuml;n zmant alb

ran kommunikasiya sahsind narahat edn sas msllrdn biri imal-Cnub dhlizind ciddi pozuntunun yaranmasdr ki, bu pozuntu Baknn hakimiyyeti altnda Zngzur dhlizinin yaradlmas il &uuml;z &ccedil;xacaq. 7200 kilometrlik imal-cnub oxu .Sankt-Peterburqla ran v Hindistan limanlarn birldirir

Beynlxalq imal-Cnub Nqliyyat Dhlizi (INSTC) Rusiyann qrb srhdi boyunca be

dnizi (A dniz, Baltik, Azov, Qara v Xzr dnizlri) birldirn dniz v &ccedil;ay marrutlar .bksi vasitsil yaradlmdr

## T&uuml;rkiynin maraqlar

Vvld T&uuml;rkiy v Orta Asiyada bel bir &uuml;mid var idi ki, Ermnistann S&uuml;nik vilayti vasitsil Azrbaycann digr b&ouml;lglri il laqsi ksiln Azrbaycan b&ouml;lgsi olan Nax&ccedil;vandan nqliyyat vasitlrinin hrkti T&uuml;rkiynin rqind zif inkiaf etmi iqtisadiyyat canlandra v Mrkzi Asiya boyu turizmi genilndir .bilr

Bu dhliz T&uuml;rkiy &uuml;&ccedil;&uuml;n o qdr &ouml;nmlidir ki, rdoann a&ccedil;qlamasna g&ouml;r, Ermnistan lideri il Ankarann Ermnistana embarqoya son qoymas msilsini m&uuml;zakir etmk &uuml;&ccedil;&uuml;n hr hans g&ouml;r&uuml; ilk n&ouml;vbd Azrbaycann tlblrinin yerin yetirilmsin bal olacaq. O bildirib ki, dhlizlrin a&ccedil;imas il Azrbaycan v Ermnistan arasnda problem hll olunacaq. Digr trfdn, Ermnistan Thl&uuml;ksizlik urasnn katibi Armen Qriqoryan Ermnistann yollar nn Azrbaycan v T&uuml;rkiynin nqliyyat &uuml;&ccedil;&uuml;n a&ccedil;la bilcyini, lakin bunun Ermnistann nzarti .altnd a suverenliyini itirmdn hyata ke&ccedil; bilcyini a&ccedil;qlayb T&uuml;rkiy rsmilrinin fikrinc, Zngzur dhlizi T&uuml;rkiy il Mrkzi Asiya &ouml;lkli arasnda mal d&ouml;vriyysinin yordan &ccedil;oxunu &ouml;z&uuml;n clb ed bilr. Hazrda T&uuml;rkiy il Orta Asiya &ouml;lkli arasnda orta illik d&ouml;vriyy 110-120 min y&uuml;k man tkil edir. Bu dhlizdn istifad etmkl T&uuml;rkiy G&uuml;rc&uuml;stan v rann quru yollarndan istifad etmdn Azrbaycan v Mrkzi Asiyaya birbaa &ccedil;x ld edck. Azrbaycan G&uuml;rc&uuml;standan ke&ccedil;mkl T&uuml;rkiy birldirn Bak-Tbilisi-Qars dmir yolu il m&uuml;qayisd yeni dhlizin daxilind yol txminn 340 kilometr qsalacaq. Bu dhliz dama msafsin qsaltdndan v dama xrclrini azaltdndan Azrbaycan v T&uuml;rkiy arasnda ikitrfl ticart artacaq. T&uuml;rkiy &uuml;mid edir ki, y&uuml;k manlar Zngzurdan Ermnistana, ermni avtomobilri d rvandan stanbula ged bilr. T&uuml;rkiy Orta Asiya il &Ccedil;in srhdin qdr manesiz ticartdn faydalananmaa &uuml;mid edirlrs, ermnlr d T&uuml;rkiydn ke&ccedil;mkl .Fransa v ya ngiltr ey ni manesiz ticartdn faydalana bilr

## Zngzur potensial

Kollektiv razlama ld olunarsa, Cnubi Qafqaz regionu Avrasiyann n m&uuml;h&uuml;m nqliyyat dhlizlrdn birin &ccedil;evrilmk imkanna malikdir. &Ccedil;&uuml;nki Ukraynadak m&uuml;harib sbbindn &Ccedil;in-Qazaxstan-Azrbaycan-G&uuml;rc&uuml;stan-T&uuml;rkiy-Avropann daxil olduu Orta Dhlizin &ccedil;i&ccedil;klmsi v d&uuml;nyann &uuml;&ccedil; n b&ouml;y&uuml;k iqtisadiyyatndan ikisi olan &Ccedil;in v Avropa arasnda m&uuml;nasiblrin getdikc yaxnlamas onlarn aralarndak &ouml;lkli &ouml;z nqliyyat-logistika imkanlarn tlbatdan vvl i salmaa s&ouml;vq etmidir. slind, regionun geosiyasi v geoiqtisadi konfiqurasiyas kskin kild dyimi v Orta Dhlizd Asiya il Avropa arasnda marrutlarn genilndirilmsi &uuml;&ccedil;&uuml;n yeni .imkanlar yaratmdr

AranNews – Hal-hazrda Ermnistan v Azrbaycann atks rejimini qbul etmsindn iki il ke&ccedil;ir. Bu atks Dalq Qaraban suverenliyi urunda Azrbaycanla Ermnistan arasnda 44 g&uuml;nl&uuml;k m&uuml;hariby son qoydu. S&ouml;z&uuml;gedn m&uuml;harib Ermnistann Sovet ttifaqnn s&uuml;qutundan az sonra bu &ouml;lk il birinci m&uuml;haribd ial etdiyi

Azrbaycan razilrini geri qaytarmasna sbb oldu. Atks razlamas hm&ccedil;inin Rusiyaya s&uuml;lhmramllar ad altnda b&ouml;lgy 2000- yaxn hrb&ccedil;i .g&ouml;ndrmk imkan verdi

Lakin ikinci Qaraba m&uuml;haribsindn sonra regionun s&uuml;lh raitini k&ouml;vrk edn msl Zngzur dhlizinin yaradmasdr ki, bunu 9-cu v sonuncu bndd izah etmk olar. Bu bnd sasnda regionda b&uuml;t&uuml;n iqtisadi v nqliyyat laqlri blokdan &ccedil;xarlmaldr. Ermnistan Respublikas insanlarn, nqliyyat vasitlrinin v y&uuml;klin hr iki istiqamtd manesiz hrktini tkil etmk mqsdil Azrbaycan Respublikasnn qrb rayonlar il Nax&ccedil;van Muxtar Respublikas arasnda nqliyyat laqlrinin thl&uuml;ksizliyin tminat verir. Nqliyyat laqlrinin monitorinqin is Rusiyann Federal Thl&uuml;ksizlik Xidmtinin srhd q&uuml;vvlri cavabdeh olacaq. Lakin son aylarda hr iki trf bu bndi iki m&uuml;h&uuml;m yolla yenidn m&uuml;yyndlirm &ccedil;alb. Bel ki, Azrbaycan dhlizi S&uuml;nik vilayti, Ermnistan is rvann hakimiyeti altnda kommunikasiya xtlrinin yaradmas kimi qiymtlndirir. Yazlmas m&ouml;vzudan xaric olan hakimiyet mslsindn lav, Zngzur dhlizinin yaradmas region iqtisadiyyatnda transformasiyaya sbb olacaq v beynlxalq iqtisadiyyatda onun .&ccedil;kisini artacaq

### **Qonularn reaksiyas**

Bu arada T&uuml;rkiy Baknn Zngzur dhlizi il bal rvan trfindn qti kild rdd ediln tlblrini dstkldiyini bir daha byan edir. Moskva da &ouml;z geosiyasi v iqtisadi maraqlarn srhldrin a&ccedil;imasnda g&ouml;r&uuml;r v strateji baxmdan rdoan v Putin &ouml;lklri arasında grginlik sahlirini azaltmaq istyirlr. Lakin bu dhlizin Rusiya v Ermnistan trfindn birg idar olunmas rvan &uuml;&ccedil;&uuml;n alabatan sazi ola bilr. Bel ki, Lavrov T&uuml;rkiyy sfrindn sonra rvana sfri zaman tklif olunan marrut &uuml;zr Ermnistanın hakimiyettini a&ccedil;q kild dstklyib. Bu tklif dhliz vzin sad transmilli nqliyyat laqsi tklifin &ccedil;evril bilr. Bu hadislri yaxndan izlyn digr aktor Ermnistanın razi b&uuml;t&ouml;vl&uuml;y&uuml;n&uuml;n dyidirilmsin qar &ccedil;xan randr. rann thl&uuml;ksizlik tkilatnn rhbri li amxani iyunun 7-d rvana sfri zaman iki &ouml;lk srhdinin thl&uuml;k altna alnmayacana dair ran .&uuml;&ccedil;&uuml;n zmant alb ran kommunikasiya sahsind narahat edn sas msllrdn biri imal-Cnub dhlizind ciddi pozuntunun yaranmasdr ki, bu pozuntu Baknn hakimiyeti altnda Zngzur dhlizinin yaradmas il &uuml;z &ccedil;xacaq. 7200 kilometrlik imal-cnub oxu .Sankt-Peterburqla ran v Hindistan limanlarn birldirir Beynlxalq imal-Cnub Nqliyyat Dhlizi (INSTC) Rusiyann qrb srhdi boyunca be dnizi (A dniz, Baltik, Azov, Qara v Xzr dnizlri) birldirn dniz v &ccedil;ay marrutlar .bksi vasitsil yaradlmdr

### **T&uuml;rkiynin maraqlar**

Vvid T&uuml;rkiy v Orta Asiyada bel bir &uuml;mid var idi ki, Ermnistanın S&uuml;nik vilayti vasitsil Azrbaycann digr b&ouml;lglri il laqsi ksiln Azrbaycan b&ouml;lgsi olan Nax&ccedil;vandan nqliyyat vasitlrinin hrkti T&uuml;rkiynin rqind zif inkiaf etmi iqtisadiyyat canlandra v Mrkzi Asiya boyu turizmi genilndir .bilr

Bu dhliz T&uuml;rkiy &uuml;&ccedil;&uuml;n o qdr &ouml;nmlidir ki, rdoann a&ccedil;qlamasna g&ouml;r, Ermnistan lideri il Ankarann Ermnistana embarqoya son qoymas mslsini m&uuml;zakir etmk &uuml;&ccedil;&uuml;n hr

hans gürüm; ilk nüvbd Azrbaycann tiblirinin yerin yetirilmsin bal olacaq. O bildirib ki, dhlizlrin accedil;imas il Azrbaycan v Ermnistan arasnda problem hll olunacaq. Digr trfdn, Ermnistan Thl&uuml;ksizlik urasnn katibi Armen Qriqoryan Ermnistann yollar nn Azrbaycan v T&uuml;rkiynin nqliyyat &uuml;&ccedil;&uuml;n a&ccedil;la bilcyini, lakin bunun Ermnistann nzarti .altnda v suverenliyini itirmdn hyata ke&ccedil; bilcyini a&ccedil;qlayb T&uuml;rkiy rsmilrinin fikrinc, Zngzur dhlizi T&uuml;rkiy il Mrkzi Asiya &ouml;lklri arasında mal d&ouml;vriyysinin yordan &ccedil;oxunu &ouml;z&uuml;n clb ed bilr. Hazrda T&uuml;rkiy il Orta Asiya &ouml;lklri arasında orta illik d&ouml;vriyy 110-120 min y&uuml;k man tkil edir. Bu dhlizdn istifad etmkl T&uuml;rkiy G&uuml;rc&uuml;stan v rann quru yollarndan istifad etmdn Azrbaycan v Mrkzi Asiyaya birbaa &ccedil;x ld edck. Azrbaycan G&uuml;rc&uuml;standan ke&ccedil;mkl T&uuml;rkiy birldirn Bak-Tbilisi-Qars dmir yolu il m&uuml;qayisd yeni dhlizin daxilind yol txminn 340 kilometr qsalacaq. Bu dhliz dama msafsini qsaltdndan v dama xrclrini azaltdndan Azrbaycan v T&uuml;rkiy arasında ikitrfl ticart artacaq. T&uuml;rkiy &uuml;mid edir ki, y&uuml;k manlar Zngzurdan Ermnistana, ermni avtomobilri d rvandan stanbula ged bilr. T&uuml;rkiy Orta Asiya il &Ccedil;in srhdin qdr manesiz ticartdn faydalanaa &uuml;mid edirlrs, ermnilr d T&uuml;rkiydn ke&ccedil;mkl .Fransa v ya ngiltr yeyi manesiz ticartdn faydalana bilr

## Zngzur potensial

Kollektiv razlama ld olunarsa, Cnubi Qafqaz regionu Avrasiyann n m&uuml;h&uuml;m nqliyyat dhlizlrindn birin &ccedil;evrilmk imkanna malikdir. &Ccedil;&uuml;nki Ukraynadak m&uuml;harib sbbindn &Ccedil;in-Qazaxstan-Azrbaycan-G&uuml;rc&uuml;stan-T&uuml;rkiy-Avropann daxil olduu Orta Dhlizin &ccedil;i&ccedil;klnmsi v d&uuml;nyann &uuml;&ccedil; n b&ouml;y&uuml;k iqtisadiyyatndan ikisi olan &Ccedil;in v Avropa arasında m&uuml;nasibtlrin getdikc yaxnlamas onlarn aralarndak &ouml;lklri &ouml;z nqliyyat-logistika imkanlarn tlbatdan vvl i salmaa s&ouml;vq etmidir. slind, regionun geosiyasi v geoiqtisadi konfiqurasiyas kskin kild dyimi v Orta Dhlizd Asiya il Avropa arasında marrutlarn genilndirilmsi &uuml;&ccedil;&uuml;n yeni .imkanlar yaratmdr